

istedadlı neftçi alım

3000 ilə yaxın neft tarixinə malik olan Azərbaycan son 100 il ərzində neft-qazçılık texnikası və texnologiyası sahəsində ən mütərəqqi biliklərin yarandığı və yayıldığı bir məkan kimi dünyada məşhurdur. XIX əsrin ortalarından başlayaraq Abşeronda neft işinin surətli inkişafı həm də müxtəlif səviyyəli mütəxəssislərin hazırlanması üçün zəmin yaratmış və çoxsaylı neftçi ailələrinin yaranmasına səbəb olmuşdur. Bu qəbildən olan ailələrin birinin görkəmli nümayəndəsi-dünya şöhrəti alim Azad Mirzəcanzadənin yetişdirməsi, texnika elmləri doktoru, professor Arif Mikayıllı oğlu Məmməd-zadənin bu günlərdə 70 yaşı qeyd edilir.



Arif Məmməd-zadə 1945-ci il oktyabr ayının 11-də Bakı şəhərində anadan olmuşdur. Atası Mikayıllı kişi və anası Tamara xanım əslən gəncəli olmuş, Mikayıllı müəllim XX əsrin 30-70-ci illərində Azərbaycan İndustrial İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Elektrik maşınları kafedrasında dosent vəzifəsində çalışmışdır.

Gənc Arif 1962-ci ildə 160 saylı orta məktəbi bitirərək M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya Institutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mekanika fakültəsinə daxil olmuş və 1968-ci ildə oranı "Neft və qaz mədənlərinin maşınları və avadanlığı" ixtisası üzrə bitirərək "mühəndis-mexanik" ixtisas dərəcəsinə yiyələnmişdir.

Təyinatla əvvəlcə Xüsusi Konstruktur Bürosunda mühəndis-konstruktur vəzifəsində əmək fəaliyyətinə başlamış, lakin bir az sonra, 1969-cu ildə Elmi Şuranın tövsiyəsi əsasında Neft yataqlarının işlənməsi və istismarı kafedrasının əyani aspiranturasına qəbul olunmuşdur. 1971-ci ildə aspiranturada təhsilini bitirdikdən sonra Nəzəri mexanika kafedrasına assistent vəzifəsinə qəbul edilmiş və 1991-ci ildə kimi orada dosent vəzifəsində çalışmışdır.

Namizədlilik dissertasiyası üzərində işləyərək Arif Məmməd-zadə tərkibində gil fraksiyaları olan məsaməli mühitin qaz-neft qarışığının doyma təzyiqinə təsirini tədqiq etmişdir.

Mövcud həcmi üsulla doyma təzyiqini təyin edərək ölçmələrin xətası böyük olurdu. Çoxsaylı tədqiqatçılar ölçmə metodikasını mükəmmələşdirməyə cəhd göstərmış, lakin əhəmiyyətli nəticə ala bilməmişlər. Gənc tədqiqatçı A. Məmməd-zadə qaz-maye qarışığının məsaməli mühitdən keçdiyi zaman orada potensial fərqinin yaranğına diqqət yetirmiş və qaz-maye axının elektromaqnit sahəsi ile şüalanırmaması nəticəsində axının xassələrinin dəyişdirməsini müəyyən etmişdi.

Bələ effektiv istifadə edərək o həm məsaməli mühitdə, həm də açıq həcmidə (PVT bombasında) doyma təzyiqini təyin etmək üçün yeni "Potensial metodu"nı işləyib hazırlamış və ona patent almışdır. Bu metodun dəqiqliyi məsaməli mühitin doyma təzyiqinə təsirinin təyin edilməsində fikir ayrılıqlarına son qoymuşdur. Müəyyən edilmişdir ki, məsaməli mühit doyma təzyiqini yüksəldir. Quyunun iş rejimini təyin edəndə bu hadisənin nəzəre alınmaması çoxlu neft itkisine gətirib çıxarıır və hasilatda gəlirləri azaldır.

A. Məmməd-zadə 1973-cü ildə "Qaz-maye sistemlərinin doyma təzyiqinə gilin təsiri" mövzusunda namizədlilik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə, 1978-ci ildə dosent elmi adına layiq görülmüşdür.

Namizədlilik dissertasiyasını bitirdikdən sonra A. Məmməd-zadə məqnit sahəsinin gilin şısməsi prosesinə təsirini tədqiq

etmişdir. Onun tərəfindən maddeyin xassələrini tənzimləmək üçün məqnit sahə gerginliyinin intervalları müəyyən edilmişdir. Xüsusən gilin şışma dərəcəsini azaltmaq mümkün olmuş, bu isə bir çox proseslərə təsir baxımdan vacib amildir. Bu tədqiqatların nəticələri müxtəlif proseslərde neft hasilatında, neftin emalında, tibbdə, yeyinti sənayesində, kənd təsərrüfatında öz tətbiqini tapmışdır.

Quyuların qazılması prosesinde gillə məhlulun məqnitləşdirilməsi qazına süretini artırır, bu perforasiyadan və təmir işlərindən sonra quyunun işçi rejime salınması müddətini və qazma boruları sütununun (kəmərinin) tutulması ehtimalını azaldır.

A. Məmməd-zadənin apardığı laboratoriya tədqiqatları nəticəsində müəyyən olunmuşdur ki, yüngül neftin məqnitləşdirilmiş su ilə sixidiriləməsi zamanı neft-qazçılık əmsali həmin neftin su ilə sixidiriləməsində (40%) nisbətən 80%-ə çatır. Məqnitləşdirilmiş suyun laya vurulması zamanı neftverimi əmsali orta hesabla 20%, sutkalıq neft hasilatı ise 40% artır.

Məlumdur ki, quydibi zona bir müddətdən sonra neftə görə keçiriciliyi azaldır, ona görə periodik olaraq bu zonanı kimyevi reaktivlərlə yumaq tələb olunur. A. Məmməd-zadə kimyevi məhlullara məqnit sahəsi vasitəsilə təsir edərək sūxurun keçiriciliyini ilkin göstəriciye çatdırmağa və təmirərası müddəti 30% qısaltmağa nail olmuşdur. Bu nəticələr material sərfini azaltmağa və istehsalda gəlirləri artırmağa imkan verir.

Arif Məmməd-zadə təcrübədə göstərmişdir ki, neft hasilatında məqnit sahəsinin tətbiqi ilə korroziyanın süretinin azalılması hesabına avadanlığın işləklilik müddətini orta hesabla iki dəfə azaltmaq mümkündür. Bu metodika Azərbaycan Respublikasında patentləşdirilmiş və "Neft Daşları" dəniz yataqlarında tətbiq olunmuşdur.

Arif Məmməd-zadə tərəfindən quyunun lüləsində hidratların əmələ gəlməsinin və qumun toplanmasının qarşısının alınması və eləcə də lüləde yaranmış qum tixəclarının səmərəli yuyulması üçün üsullar işlənilərən hazırlanmışdır. Bu üsulların yataqların işlənməsinin sonrakı mərhələlərində tətbiq edilməsi daha sərfəlidir və böyük iqtisadi səmərə verir.

O həm də Yerin təbii məqnit sahəsinin istifadəsinə əsaslanan resurs qoruyan texnologiya



təklif etmişdir. Mədənlərdə su vurucu və hasilat quyularının düzgün yerləşdirilməsi hesabına əlavə xərclər çekmədən quyunun debitini 20% artırmağa imkan veren təklif 1997-ci ildə Haqa şəhərində Beynəlxalq Neft Kongresində təqdim edilmiş və dünya neft hasilatının inkişafının prioritət istiqaməti kimi qiymətləndirilmişdir.

Kimyaçılara birlikdə Arif Məmməd-zadə adsorbentlərin səmərəsini artırmağa, xüsusən birbaşa alınan dizel yanacağının dearomatizasiya dərəcəsini 2 dəfə yüksəltməyə imkan verən üsul işləyib hazırlanmışdır. Bu üsul dizel yanacağının keyfiyyətini yüksəltməyə və mühərrikin iş müddətini artırmağa imkan verir.

Arif Məmməd-zadə qan dializatorunun konstruksiyasını mükəmmələşdirmiştir. İnsanın böyrəkləri xəstə olanda, soyuq-dəymədə və orqanizm infeksiyaya yoluxanda böyrəklerin qanı temizləmə funksiyası zəifləyir, organizmdə toksinlər yığılır və əger vaxtında yardım göstərilməsə orqanizm məhv olur. Belə hallarda qanı təmizləyən dializator istifadə olunur, onun işi bahalı kimyevi preparatlar vasitəsilə şlakların adsorbsiyasına əsaslanır. A. Məmməd-zadə dializatorun konstruksiyasını mükəmmələşdirmiş, dializ prosesinin müddətinin, dərman vasitələrinin sərfinin azalmasına imkan verən metodika işləyib hazırlanmış və Azərbaycanda patentləşdirilmişdir.

1990-ci ildə "Təzyiqi doyma təzyiqindən aşağı olan neft yataqlarının işlənmə prosesinin intensivləşdirilməsinin nezəri və təcrubi əsasları" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini, 1993-cü ildə isə Neft yataqlarının işlənməsi və istismarı kafedrası üzrə professor elmi adını almışdır.

Elmi fəaliyyəti ilə yanaşı, Arif Məmməd-zadə 1970-ci ildən 2014-cü ildək uğurlu pedagoji fəaliyyətdə olmuş, assistentden professor səviyyəsinə kimi yol keçmişdir.

1996-ci ildə Xəzər Universitetinə professor vəzifəsinə dəvət almış, 1998-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Baku Ali Neft Məktəbinin Tədris elm və beynəlxalq əlaqələr üzrə prorektoru, Əməkdar Elm Xadimi

siteti) Neft yataqlarının işlənməsi və istismarı kafedrasına, 1999-2009-cu illərdə Xəzər Universitetinin Neft ixracı kafedrasına rəhbərlik etmiş, 2014-cü ilə kimi ADNA-nın sözügedən kafedrasının professoru vəzifəsində çalışmışdır. 2014-cü ilin iyul ayından indiyədək SOCAR-in Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasına rəhbərlik edir.

Professor Arif Məmməd-zadənin elmi-pedaqoji fəaliyyəti çox məhsuldar olmuşdur. 1985-ci ildə onun işləmələri Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sergisində nümayiş etdirilmiş və Sərgi komitəsinin gümüş medalına layiq görülmüşdür.

Onun neft-qazçılıkda məqnit sahələrinin tətbiqi sahəsində apardığı elmi-tədqiqat işlərinin nəticələri 1990-ci ildə ABŞ-in Sietl şəhərində "SSRİ-nin ən yaxşıları" sərgisində nümayiş etdirilmiş və mütəxəssislərin maraşına səbəb olmuşdur.

Professor Arif Məmməd-zadə 1994-cü ildə ABŞ-in Los-Anceles şəhərində "Unocal" şirkəti ilə müştərek həyata keçirilən elektrokarotaj diaqramlarının məlumatlarının işlənməsi əsasında kiçik qalınlığa malik neft laylarının aşkar edilməsi üzrə layihənin iştirakçısı olmuşdur.

Onun apardığı tədqiqatların nəticələri əsasında 1999-cu ildə Vietnamın Vung Tau şəhərində "Soyyetpetro" şirkətinin 3,7 və 10 nömrəli stasionar platformalarında istismar olunan quyular da məqnit qurğuları quraşdırılmış və neft hasilatının artırılmasına nail olunmuşdur.

Arif Məmməd-zadə, 2000-ci ildə Böyük Britaniyanın Notingham şəhərində Avropa təhsil sisteminin təbliği üçün təşkil edilmiş seminarın və təlim kurslarının iştirakçısı olmuş, 2004-cü ildə Böyük Britaniyanın Heriot-Vatt Universitetində "Neft-qaz hasilatı mühəndisliyi" fənninin tədrisi texnologiyalarını mənimsemək məqsədile kurs keçmişdir.

O, 114 elmi əsərin, o cümlədən 14 ixtiranın, 3 monoqrafiyanın müəllifidir. 2010-cu ildə o, apardığı tədqiqatların nəticələrini əmək milətdərək rus dilində "Neft-qaz hasilatı mühəndisliyi" adlı monoqrafiyanı nəşr etdirmişdir.

2013-cü ildə professor Arif Məmməd-zadə Vietnamın Hanoi şəhərində "Petrovietnam" şirkətinin mütəxəssislərinə mühabirələr oxumuşdur.

Professor Arif Məmməd-zadə 2005-ci ildə Amerikanın Biogrəfiya İnstitutu tərəfindən "ilin adamı" seçilmiş və xüsusi medalla təltif olunmuşdur.

2000-ci ildə o, yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə və Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyi münasibətilə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Arif müəllim həm də məhrimən və qayğıkeş ailə başçısı, iki oğul atasıdır.

Həmkarımızı yubileyi münasibətlə təbrik edir, ona məhkəm cansaqlığı, elmi-pedaqoji fəaliyyətdən ugurlar diləyirik!

Ramiz Hümbətov,
Bakı Ali Neft Məktəbinin
Tədris elm və beynəlxalq
əlaqələr üzrə prorektoru,
Əməkdar Elm Xadimi